

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 19, 20 və 21 aprel tarixli
saylarımdızda)

Dr. Məhəmməd İbadi 1979-cu ildə Təbrizdə anadan olub, "Alışq" təxəllüsü ilə şeirlər yazar. 14 yaşından şeir yazmağa başlayıb. İlk şeiri Təbrizdə "Məhdidi Azadı" qəzətində çap olub. Elə o zamandan aşıqlar tərefindən bir çox şeirləri oxunmaqdadır. Həmin illərdən folklor toplamağa cəhd göstərib, onlarla cild kitabı işıq üzü görüb. Dr. Alışq ilk təhsilini Təbrizdə başa vurduqdan sonra, 2009-cu ildə Türkmençay şəhərində universitetə daxil olub. 2013-cü ildə Şəbister şəhərindəki universitetə dəyişilib. 2015-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı və folkloru üzrə təhsilini davam etdirib. Bir müddət Təbriz radiosunda folklor və aşiq ədəbiyyatı bilicisi kimi çalışıb. İrandakı Azərbaycan Aşıqlar Birliyinin sədridir. Azərbaycan Yazıçılar Birliyinin və Aşıqlar Birliyinin üzvüdür. İran Aşıqlar Evinin Azərbaycan bölməsinin sədri, Təbriz bələdiyyəsi şurasının mədəni - ictimai müşaviri, İran Aşıqlar Evinin müəssis üzvü və rəis müavini, həftəlik "Bayati" adlı aşiq ədəbiyyatı dərnəyinin müdürü və s. vəzifələri icra edir. 2013-cü ildən indiyə qədər 70 cilddən artıq Azərbaycan ədəbiyyatı və xüsusiilə aşiq ədəbiyyatı haqda kitablar tərtib edib. Dr. Məhəmməd İbadi Alışq böyük istedada malik olan insandır.

Folklor qaynaqlarında və klassik ədəbiyatda mifoloji-bədii dünyagörüşün izləri bugün də qalır... Güney Azərbaycan folkloru dərin bir dəryədir ki, toplantıması, çap olunması və təbliğİ hələ də davam edir.

Bu məktəbəqəderki yaradıcılıq qaynaqları üçün səciyyəvi olan bir cəhətə də diqqət yitirmək gərəkdir. Həmin dövr M.H.Təhmasibin yazdığı kimi, bir sıra İslam təriqətlərinin müxtəlif səbəblərlə bağlı öz kökündən qopub İslamin böyük qolu hesab etdikləri şəfiəlik ətrafında birləşməsi dövrü idi. Bu isə şəriət-təriqət-həqiqət kimi sufi dünyagörüşünə məxsus mərhələləri keçib Allahın dərgahına qovuşmaq həqiqəti ilə bağlıydı. Təb-

riz aşiq ənənələrinin ilk önce bu düşüncəni qəbul etməsi, az sonra isə bu etik düşüncəni milli əxlaqi dəyər səviyyəsinə yüksəltməsinin iki böyük nəticəsi oldu. Birincisi, Təbriz aşiq sənəti onu assimilyasiya edə biləcək bütün dəyərlərdən əsaslı şəkildə ayrılib peşəkar ifaçılıq yolunu formalasdırdı. İkinci si isə yayıldıği geniş ərazini öz nüfuz dairəsində saxlaya bilən qüdrətli Təbriz aşiq məktəbini yaratdı. O, XVI əsrənən başlayaraq orta əsr Azərbaycan mənəvi-əxlaqi, etik-estetik dəyərlərinin üç istiqamətdə yüksəlişini təmin etdi. Birincisi, Təbriz aşiq məktəbinde ozan yaradıcılıq qaynaqları zəminində güclü aşiq musiqisi sinkretizmi yarandı. Anadolu və Şirvan musiqisinin bir sıra əlamət, xüsusiyyət və ifa tərzlərindən istifadə edilməklə aşiq musiqisi yeni mərhələyə yüksəldi. İkincisi, zəngin xalq şeiri şəkiləri əsasında özünəməxsus poetik dəyərlərə malik aşiq poeziyası yarandı və XVI əsrənən Qurbanının yaradıcılığı ilə zəngin ədəbi məktəb səviyyəsinə yüksəldi. Təbriz aşiq şeirinin tarixi, ədəbi-poetik yüksəlişi mərhələsində şəriət-təriqət-həqiqət görüşlərini dünyəvi dəyərlər əvəz etməyə, bəşəri ideal-lar aşiq şeirinə gəlməyə, həqiqətin kamil əxlaqi dəyər kimi vəsf olunması və bütün bunların zəminində isə Azərbaycan mədəniyyəti, sənəti və ədəbiyyatında intibahın başlanmasına mühüm təsir göstərdi. Üçüncüsü, bu məktəb eyni zamanda Şirvan məktəbində nəzərəçarpan milli dastan yaradıcılığını repertuaraya gətirdi, qısa tarixi müddətdə onu yeni mərhələyə yüksəldə bildi. Şirvan məktəbindən fərqli olaraq Təbriz aşıqları dastanları, nağılları repertuaraya daxil edib onları yenidən işləmək yolu deyil, bir-başa sevgi macəralarını dastanlaşdırmaq ənənəsini seçdi. Bu yaradıcılıq prosesində epik-lirik üslubun çarpzlaşması yolu ilə Şirvan aşıqlarından müəyyən ölçülərlə fərqlənən yeni dastan tipini formalasdıra bildi.

(davamı növbəti saylarımdızda)
Esmira FUAD,
filologiya elmləri doktoru.